

“Vagon məktəb”lərdən müasir təhsil ocaqlarına

Məcburi köçkün rayonlarından olan gənclər üçün yaradılmış təhsil şəraitini öz bəhrəsini verir



Məcburi köçkünlərin problemləri və onların mənzil-məişət qayğılarının həlli Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Əhalinin sosial qayğıya en çox ehtiyacı olan təbəqəsini təşkil edən qacqın və məcburi köçkünlərin normal yaşayışı, həyat şəraitinin temin edilməsi hökumətin sosial siyasetinin prioritet istiqamətini təşkil edir. Məhz bu diqqət və qayığının nəticəsidir ki, indi Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayıb və bu düşərgələrde sığınacaq tapmış məcburi köçkün ailələri onlar üçün salınmış yeni şəhərciklərdə məskunlaşdır. Ümumiyyədə məcburi köçkünlər üçün bu günədək 94 müasir yaşayış kompleksi salınıb, 49 min aile və ya 243 min nəfər yeni mənzillərlə təmin olunub. 2015-ci ildə bir nəfər məcburi köçkünə xərclərin vəsaitin həcmi təxminən 840 manat təşkil edib ki, bu da dünyadan digər münaqışə zonaları ile müqayisədə en yüksək göstəricidir. Həyata keçirilən tədbirlərin nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 12 ildə 75 faizdən 12 faizdək azalıb.

Mənzil-məişət şəraitili yaxası, yüksək təhsil də vacib şərtlərdəndir. Məcburi köçkünlər üçün yeni tikilən qəsəbələrdə yüksək maddi-texniki bazası olan məktəblər də tikilir. Danılmaz faktdır ki, gənclərin keyfiyyətli təhsil alması üçün maddi-texniki təchizata malik məktəb binalarının olması da əsas şərtlərdəndir. Məhz buna görə de Azərbaycan hökuməti uzun illər çadır düşərgələrində, yataqxana binalarında, yarımqiç tikiilərdə müvəqqəti məskunlaşan məcburi köçkünlər üçün yeni şəhərciklərin salınması sosial infrastrukturları, o cümlədən təhsil və təlim-terbiyə ocaqlarının qurulmasına xüsusi önem verir. Bunun nəticəsidir ki, yeni salınmış yaşayış məntəqələrində 150 məktəb, 6 musiqi və 1 incəsənət məktəbi, 1 Mədəniyyət Sarayı, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 50 mədəniyyət mərkəzi, 2 Olimpiya idman Kompleksi inşa olunub. Son 20 ilde həcmindən görə en böyük - 1300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilib. Bütün bunlar Azərbaycan dövlətinin əhalinin sosial qayğıya en çox ehtiyacı olan təbəqəsinə qayığının göstəricisi, məcburi köçkün uşaqların təhsilə əhatə olunmasına və onların öz geləcəyini daha yaxşı qurmasına lazımi şəraitin yaradılmasının təzahürüdür. Azərbaycan Prezidentinin 2012-ci il 30 dekabr tarixli Sərəncamına əsasən, Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş 300 şagird yerlik məktəb

binasında yaradılan şərait də bu-nu bir daha təsdiq edir. Məcburi Köçkünlərin Sosial İnnişaf Fon-dunun sıfarişi ilə tikilən, müasir təlim-tədris avadanlığı ilə təchiz edilən bu təhsil ocağında müəllim və şagirdlər üçün hər cür şərait yaradılıb. Indi məcburi köçkün şəhərciklərində tikilmiş bütün məktəblərde olduğu kimi, burada da geniş və işqli sinif otaqları, idman zalı, laboratoriya və fənn kabinetləri, kompyuter otağı və yemekxana fealiyyət göstərir. Məktəb binası elektrik, su və müasir istilik sistemi ilə tam təchiz edilib.

Məcburi köçkün məktəbləri ən yaxşalar sırasında

Bəs, bu şərait məcburi köçkün rayonlarından olan gənclərin təhsil seviyyəsinə necə təsir göstərib? Məcburi köçkün rayonlarından olan məzunların buraxılış və ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələr necə dəyişir?

Bu sualların dəqiq cavabını Təhsil Nazirliyinin mərkəzləşdirilmiş yoxlama imtahanının nəticələrinə əsasən tərtib etdiyi reytinq cədvəlində tapmaq olar. Şagirdləri imtahan veren məktəblər arasında öz fealiyyəti, təhsil uğurları ilə seçilən, ictimaiyyət arasında tanınan və rəğət qazanan xeyli tədris ocağı olsa da, yoxlamada cəmi 2 məktəb 100 faizlik nəticə göstərib. Bunlar Sumqayıtdakı Təbiət-Texniki Elmlər Liseyi və Cəbrayıl rayonunun Xələfli kənd orta məktəbidir. Hər iki təhsil müəssisəsinin bütün onbirinci sinif şagirdləri yoxlama imtahanında iştirak edərək fənlərin hamisində müsbət qiymətlər alıblar.

Sumqayıt liseyi ilə bağlı məsələ aydınlaşdır. Bu lisey nəinki Sumqayıtin, hətta ölkənin ən nümunəvi ümumtəhsil müəssisələrindən hesab olunur. Cəbrayıl məktəbinə gəldikdə isə onun nəticəsi həm reytinq cədvəlinin əsasən sonunda yer almış məcburi köçkün məktəbləri, həm də ilk 50 məktəb sırasına düşə bilməyən tanınmış təhsil ocaqları üçün bir örnək ola bilər. Reytinq cədvəlinde ilk 50 yeri tutan təhsil ocaqları arasında Cəbrayıl rayonunun Xələfli kənd məktəbi ilə yanaşı, Kəlbəcər rayonu 8, 17, 118, Laçın rayonu 34, Ağdam rayonu 81, 35, 32 nömrəli, Şuşa rayonu Malibeyli, Zəngilan rayonu 38 nömrəli məktəblər də yer alıblar.

Deməli, əhalinin sosial qayğıya en çox ehtiyacı olan təbəqəsinin, yeni məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bu ailələrin məskunlaşdırılması ərazidə sosial infrastrukturun qurulması, yeni məktəblərin tikilməsi artıq öz bəhrəsini verir. Bu, həm də bü-

tövlükde məcburi köçkün məktəblərində təhsilin aşağı seviyyədə olması bareədə ictimaiyyət arasında yayılmış fikirlərin heç də əsaslı olmadığını göstərir.

Daha bir mühüm məqam isə məcburi köçkün gənclər arasında xüsusi təyinatlı məktəblərə maraşın artması olə bağılıdır. Bele ki, son bir neçə ildə qəbul imtahanlarında 500-dən çox bal toplayan abituriyentler arasında xüsusi təyinatlı ali təhsil müəssisələrinin sayının çoxaldığı müşahidə edilir. Bele ki, Teləba Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2015/2016-ci il üçün ali və orta ixтиisas məktəblərinə keçirdiyi qəbul imtahanlarında 500-dən çox bal toplayan abituriyentler arasında xüsusi təyinatlı məktəblərə sənəd verənlərin sayı əvvəlki illərə nisbətən daha çoxdur. TQDK-nin elmi-statistik təhlillərinə əsasən, xüsusi təyinatlı ali hərbi məktəblərə sənəd verenlər arasında işğal altındakı rayonlardan olan abituriyentlərin de sayı artır. Hətta bu məktəblərde təhsil almaq istəyən məcburi köçkün abituriyentlər arasında 600-dən yuxarı bal toplayanlar da var. Həmin rayonlardan olan abituriyentlər arasında xüsusi təyinatlı ali təhsil müəssisələrinin seçənlərin sayının çoxalması həm də gənclərin hərbi məktəblərə maraşının artmasına göstəricisidir. Bu, həm də onu göstərir ki, yaxın gelecekdə Azərbaycan ordusunda xidmət edən zabitlərin əksəriyyəti intellektual seviyyəsi yüksək olan biliqli və savadlı gənclər olacaqlar.

Bu məsələdə diqqəti çəkən dənə bir mühüm məqam isə ali hərbi məktəblərə maraş göstərən gənclər arasında məcburi köçkün abituriyentlərin sayının artmasıdır. TQDK-nin statistik təhlillərinə əsasən, ötən il xüsusi təyinatlı ali məktəblərə sənəd vermiş abituriyentlər arasında məcburi köçkün rayonlarından olan gənclər daha çoxdur. Son qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərmüş bu cür abituriyentlərdən 5 nəfər təkcə Laçın rayonundan məcburi köçkün abituriyentlərin payına düşür.

Yeri gəlmüşkən, Baş nazirin müavini, Qacqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitesinin sədri Əli Həsənov çıxışlarında ali hərbi məktəblərə qəbul zamanı yüksək bal toplamış abituriyentlərin bu ixtisaslara istiqamətləndirilməsinin vacibliyini tez-tez vurğulayır. O, hətta işğal altında olan rayonların orta məktəblərində bacarıqlı şagirdləri hərbi peşəyə istiqamətləndirmək üçün rayon icra hakimiyyəti baş-

çıları və təhsil şöbələrinin rəhbər-lərinə müraciət də etmişdi. Baş nazirin müavini vurğulamışdı ki, Heydər Əliyev adına Ali Hərbi Məktəbə və Cəmşid Naxçıvanski adına Hərbi Liseye qəbul zamanı abituriyentlərin bal göstəricilərinin yüksək olmasına xüsusi diqqət yetirilməlidir: “Biz isteyirik məcburi köçkün gənclər hərbi məktəblərdə təhsil alsınlar. Onları biliyi, bacarığı, dil qabiliyyətləri, cəsarəti və iradəsi olsun. Aşağı bal toplayan şəxslərin ali məktəblərdə oxuması vacib deyil. Vacib odur ki, ora yüksək bal toplayanlar getsin. Əger ora 500 bal toplayan getsə, biz onu qəbul edəcəyik. Bəli, onda bilinə ki, o həqiqətən hərbçi olmaq istəyir. Yoxsa aşağı balla ora qəbul olunan şəxsən nə hərbçi olacaq?”

Ali hərbi məktəblərdə təhsil almaq istəyən abituriyentlər arasında məcburi köçkün gənclərin sayının artması, həmin gənclərin qəbul imtahanlarında yüksək nəticə elde etməsi də bunun göstəricisi sayila biler.

Daha bir maraqlı fakt isə odur ki, işğal olunmuş rayonlarda yanaşı, sərhəd bölgələrində, xüsusi ilə də cəbhə xəttinə yaxın kəndlərde yaşayan gənclər arasında da ali hərbi məktəblərə maraş artdıqdadır. Bele ki, 2006-ci ildə bu kəndlərdən olan abituriyentlər arasında ali hərbi məktəblərə daxil olan gənclərin sayı 7 nəfər idi, cəmi bir il sonra onları sayı dörd dəfə artaraq 28 nəfərə çatıb. Sonrakı illerdə Tovuz rayonundan ali hərbi məktəblərə qəbul olunanların sayı iləbil artımağa başlayıb. 2012-ci ildə təkcə bu rayondan hərbi məktəblərə daxil olmuş məzunların sayı 79 nəfər, 2013-cü ildə 88 nəfər, 2014-cü ildə 93 nəfər, 2015-ci ildə isə 107 nəfər olub. Ümumiyyədə isə ötən il Tovuz rayonundan ali hərbi məktəblərə imtahan verənlərin sayı 200 nəfərdən çox olub.

...Torpaqlarımızın işğalindən öz yurdundan qovulmuş məcburi köçkün ailələrində böyükən məktəb yaşı uşaqlar müəyyən bir dövr ərzində təhsil hüququndan tamamilə məhrum olmusdular. Onlar hətta bir neçə il ərzində təhsillərini çadırlarda, “vagon məktəb”lərde davam etdirmək məcburiyyətində qalmışdır. Elə bir “məktəb” ki, orada nə minimum tələblərə cavab verən sinif otaqları, nə fənn kabinetləri, nə kompyuter otağı, nə idman zalı, nə də idman meydancası vardi. Soyuq və şəraitlər “məktəb”lərde normal təhsil almaq yalnız müəllim və şagirdlərin düzümdən və fədakarlılıqdan asılı idi. İndi isə Azərbaycan dövlətinin hərətəflə qayğısı ilə əhatə olunan məcburi köçkün ailələrinin uşaqları en müasir məktəblərdə, geniş və işqli sinif otaqları, fənn kabinetləri, daimi internete çıxışlı olan kompyuter otaqları, idman zalları olan en müasir təhsil ocaqlarında təhsil-lərini davam etdirir. Bu isə həm də o deməkdir ki, gənclərin yüksək təhsil alması, onların vətənpərvər ruhda böyüməsi üçün əsas şərtlərdəndir.

Elxan Salahov,
“iki sahil”

Yazı Azərbaycan Respublikasının Prezidentinin yanında Kütülevi İnformasiya Vasitələrinin İnnişafına Dövlət Dəstəyi Fondu keçirdiyi müsabiqəyə təqdim edilir.